

**Azərbaycan Respublikasının vətəndaşlığına
mənsubiyyətin müəyyənəşdirilməsi üçün**

ƏRİZƏ-ANKET

şəkil üçün yer

Xahiş edirəm, mənim Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimi müəyyənəşdirəsiniz.

1. Soyadınız, adınız və atanızın adı		
2. Soyadınız və ya adınız dəyişibsə, dəyişdirilmənin səbəbləri, habelə istifadə dövrü		
2.1. əvvəlki soyadınız və ya adınız	2.2. istifadə dövrü	2.3. dəyişdirilmənin səbəbləri
3. Doğulduğunuz tarix (gün, ay, il)		
4. Doğulduğunuz yer		
5. Milliyyətiniz		
6. Ailə vəziyyətiniz (nikahda, dul, subay)		
7. Digər dövlət vətəndaşlığınız		
8. Şəxsiyyətinizi təsdiq edən sənədinizin və ya ona bərabər tutulan digər sənədin:	8.1. növü	
	8.2. seriyası və nömrəsi	
	8.3. verilmə tarixi (gün, ay, il)	
	8.4. etibarlılıq müddəti (gün, ay, il)	

9. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınsınızmı

bəli

xeyr

9.1. haradan gəlmisiz	9.2. bu statusu təsdiq edən sənədin:	
	9.2.1. seriyası və nömrəsi	9.2.2. verən dövlət orqanının adı

10. Hazırkı vaxta qədər şəxsiyyətinizi təsdiq edən sənədləriniz və onları verən orqanlar

11. Hazırkı vaxta qədər, o cümlədən 1998-ci il oktyabrın 7-nə yaşayış yeri üzrə qeydiyyatda olduğunuz ünvanlar

12. Azərbaycan Respublikasından gedişinizin və Azərbaycan Respublikasına gəlişinizin tarixi və məqsədi

13. Valideynləriniz barədə məlumat:

13.1. Valideynlər	13.2. Soyadı, adı və atasının adı	13.3. Doğulduğu gün, ay, il	13.4. Doğulduğu yer	13.5. Milliyyəti	13.6. Vətəndaşlığı	13.7. Yaşadığı ünvan

14. Müraciət şəxsin qanuni nümayəndəsi tərəfindən edilərsə, onun:

14.1. soyadı, adı və atasının adı	14.2. doğum tarixi	14.3. doğum yeri	14.4. milliyyəti	14.5. vətəndaşlığı	14.6. yaşadığı ünvan	14.7. şəxsiyyətini təsdiq edən sənədinin seriyası və nömrəsi

15. Hazırda yaşadığınız və yaşayış yeri üzrə qeydiyyatda olduğunuz ünvan

16. Telefon nömrəniz (ev, mobil, iş) və elektron poçt ünvanınız

17. Azərbaycan Respublikasının hüdudlarından kənarında yaşayırsızsa Azərbaycan Respublikasında yaşayan yaxın qohumlarınızın ünvanı və telefon nömrəsi:

18. Ərizəyə əlavə edilən sənədləri sadalayın

19. Bəyan edirəm ki, mənim tərəfindən təqdim olunan məlumatlar tam və dəqiqdir.

“ ___ ” _____ 20__ il Müraciət edən şəxsin imzası _____
(gün, ay, il)

Xidməti qeydlər (sənədləri qəbul edən orqan tərəfindən doldurulur)

Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin düzgün doldurulmasını yoxladı

sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı, imzası

“ ___ ” _____ 20__ il